

"Biz Vətənlə nəfəs alırıq"

Qazaxistanın Aktobe şəhəri (köhnə Aktyubinsk) ölkənin qərbində ən böyük şəhərdir. Elə məmlekətin Qərb qapısı ol-duuğ üçün həm də bu ərazinin paytaxtı adlanır. Təxminən min yüz nəfər həm-yerlimiz Aktobedə və ətraf rayonlarda məskunlaşdır. Onların arasında adlı-san-lıları çoxdur. Vaqif Fərzeliyev isə həm ağa-saqqal, Azərbaycan diaspor təşkilatının rəhbərlərindən biri kimi (müavindir), həm də kiçikdən böyükcən hər kəsin dayağı, məsləhətçisi, yol göstərenidir.

Vaqif Mustafa oğlunun söylədiklərindən: "Əslən Qarabağdanam, Ağdərənin Çərkədar kəndindən mərhum atam Mustafa kişi elin-obanın baş biləniydi, yerli təsərrüfata rəhbərlik edirdi. Lakin ailədə on uşaqlıqından Tamara anam bizi zəhmətə alışdırımdı. Yaz, yay, payız aylarında dinclik nə olduğunu bilməzdik. Mövsümü işlərdə böyük küləfətin dayağına çevrilirdik. Meşədən odun gətirmek, qış üçün heyvanlara ot-saman tədarükü görmək, qoyun-quzunu, qara mali örüşə aparıb-gətirmek, dəyirmando dən üyütək kimi ev-meişət qayğılarının həlli biza həvələ olumuşdu. Sonra kəndimizdə orta məktəb olmadığı üçün sovxozi direktoru atam məni Bakıya göndərdi, istəmədi təhsilim yarımcıq qırılsın.

Nəhəng Bakıda oxumağım lap möcüzə idi. Onuncuya qədər üç məktəb dəyişdim. Nərimanov rayonundakı 57 sayılı və daha sonra indiki Nəsimi rayonunun erazisində yerləşən 19 sayılı təhsil ocaqlarında oxumağım yadına düşür. Hələ bu, harasıdı, onuncunu 111 sayılı məktəbdə başa vurdum".

Vaqif Fərzeliyevin sonrakı taleyi də özü demişkən, maraqlı və keşməkəşli olub. Əvvəl pasport məsəlesi Bakıda düzüne düşüb, doğma kəndinə qayıdır böyük küləfətə əlavə yük olmağı istəməyib. İş axtarır, Bakı-hamam-təmir-tikinti" kimi adlanan müəssisədə çalışır, elinə halal zəhmətinin məvacibi deyib, əsgərlik çəkib. Yenidən "Bakıya qayıdan gənc Vaqif çəşib qalmayıb, sənədlərini qaydaya salıb, paytaxtin ən nəhəng inşaat obyektlərinin birində metro tunel tikintidə işə girib, sərasər düz

iki il inşaat işlərini öyrənib, yüksək maaş alıb, ata-anasına göndərib. Bütün bunlar isə onu qane edə bilməzdi...

Hiss etməyə başlayırdı ki, təkcə gecəni gündüze qatıb fehlelikle dolanlış keçirmək onun alınmasına yazılmayıb. Nəsə düşünmək, yol seçmək lazımdı. Ötən əsrin 70-ci illərin ortalarıydı, pəhləvan cüssəli, sağlam gənc çıxış yolu axtarışındaydı. Təsadüfən



bir həmyerliyi Qazaxistandan-mövsümü işdən qayıtmışdı. Cibi pulnan doluydu. O, cavən Vaqifi ruhlandırdı. "Senin tay-tuşların Aktyubinskde (indiki Aktobe) qaz vurub qazan doldurur, sən burada qəpik-quruş hesablayırsan. Hazırlaş, bu dəfə səni özümlə aparacağam". Daim həyatında ve taleyində macəra axtarın yetkin cavan bir de gözünü açıb özünü arzuladığı yerde gördü. Əjdər İbrahimov adlı bir nəfərlə mövsümi işə başladı və elə birinci həmlədə özünü bacarıqlı, işgüzər, əməksevər gənc kimi göstərdi. Nəcə deyərlər, qısa müddət ərzində fantastik məbləğdə qazanc götürdü: beş min manat. Bəli, bu pulla maşın da almaq mümkün idi, hətta evlənib ailə qurmaq da.

Vaqif müəllimin sonrakı dediklərində: "Müdirlik bir Azərbaycan məsəli var dünya yaxşılarından xalı deyil. Aktobedə çalışarkən

savadlı, dünyagörüşlü bir həmyerlimizle tanış oldum. Yusif Cavadov əslən Naxçıvan tərəfdən idti. Aktobedə vilayət prokurorluğu orqanlarında çalışırdı. Hiss edirdim ki, bu şəxsiyyət böyük nüfuz sahibidir, hər yerde adını hörmətən çəkirler. Xoş saatların birində Yusif müəllim məni əməlli başlı sorğu-suala tutdu. Qısa söhbətdən sonra qarşımıza tələb qoydu: həm ali təhsil al, həm də sabit iş tap. Və axırdı dedi ki, sənədlərini hazırla, apər qiyabi yolla şəhərdəki Xalq Təsərrüfatı İnstitutuna ver. Bu məsələdə sənə kömək edərəm. Beləliklə, Yusif müəllimin tövsiyyəsi ilə həmin ali məktəbin kənd təsərүffatının planlaşdırılması fakültəsinə bittirdim".

Tezliklə ixtisasına uyğun suretdə ticarət keçib. Bir vaxtlar həmvətənimiz Nəriman Əliyevlə birgə çalışıb. SSRİ dağılana qədər respublikalar arasında əlaqələr yaxşıydı. İqtisadiyyat, xüsusən ticarət gelirli sahə hesab olunurdu. Ötən yüzilliyin 90-ci illərindən birdən-birə hər şey alt-üst oldu. Dükkənlər heç ne verilmədi, həftələrlə qapıları bağlı qaldı. Nə etməli? Yeni çıxış yolu birbaşa dircəlməyə başlayan inşaat-tikinti işlərinə qoşulmaq idi. Özəl müəssisənin əsasını qoyan Vaqif Mustafa oğlu Məhdud Məsuliyyətli Şehmdar Cəmiyyət yaratdı. Tərəfdarlarını topladı. İndiyəcən fəaliyyət göstərən bu inşaat-quraşdırma təşkilatı Aktobedə tanınır. Bir sıra inzibati və yaşayış binaların necə deyərlər, bəzək-düzəyində, dam örtüklerində müəssisə əməkdaşlarının rolu var. İndi təmir işlərində otuzacan müxtəlif milletlərin nümayəndələri var. Azərbaycanlılar, qazaxlar, ruslar sanki ailə daxilində fəaliyyət göstərirler.

Son illərin iqtisadi böhranı çox özəl müəssisələri sıradan çıxarıb, tənəzülə uğradıb. Vaqif Fərzeliyevin zəngin heyat təcrübəsi, bacarığı müəssisəni indiyənəcən yaşıdadı. Kollektiv üzvlərinin eksəriyyəti ixtisaslı fəhlələrdir. Hər kəs 1000 ABŞ dolları cıvarında maaş alır. Həmyerlilərimizdən Aslan, Firudin, Pənah, Nəsreddin, Bəkir, Tahir və başqaları əsas uğurlarının səbəbiyi yalnız bir nəfərdə görürər: Vaqif Fərzeliyevdə.

Və bir faktı da qeyd etməyi lazım bilirik ki, Qərbi Qazaxistannın paytaxtı sayılan Aktobedə müxtəlif xalqların nümayəndələri yaşayır. Qazaxlarla bahəm ruslar, azərbaycanlılar, gürcüler, özbəklər, ukraynalılar, polyaklar, belaruslar qardaş kimi yaşayır, öz icmalarında birləşiblər. Şəhərdəki Xalqlar Dostluğu Assembleyasında Azərbaycan assosiyası yaradılıb. Ona Şahbaz Camalov sədrlik edir, Vaqif Mustafa oğlu ikinci şəxs olsa da, onuz bir məsələ belə həllini tapmir. Azərbaycan diaspor təşkilatının idarə heyvətində Rahib Əzizov, Güloğlan Nuriyev, Maqsud Ağayev, Qasim Xəlilov, Məzahir Qasımov, Habil Həsənov, Bəxtiyar Qasımov kimi vətənpərvər övladlarımız cəlb olunub.

Vaqif Fərzeliyevin ömür-gün yoldaşı Svetlana xanım Azərbaycanlı çox sevir, milletimizə, adət-ənənələrimizə dərin rəğbət bəsleyir. Aile isə böyükdür. Vaqif ata, Svetlana ana 6 uşaq yetişdirib boy-a-başa çatdırıblar. Xoşbəxtlikdən bütün uşaqlar fərəsətli çıxıb-hamının ali təhsili var. Leyla, Olya, Ruslan, Tamella, İrina, Vidadi val-deynlərini çox sevir, onlara fəxr edirlər. Ailenin bir qız uşağı - Olya isə təkcə bir nəsilin, soyköküni deyil, bütün Aktobenin fəxridir. O, maliyyə iqtisadiyyatından dissertasiya yazıb, müdafiə edib. Yerli Aktobe universitetində Beynəlxalq Əlaqələr üzrə prorektor vəzifəsində çalışır.

Vaqif müəllim əsil türk oğlu türk, azərbaycanlıdır. Daimi vətənə gediş-gəlişi var. Qarabağın adı çəkiləndə isə heç cür onu tanımaq olmur, sifətini qəribə bir təbəssüm bürüyür, sanki üz-gözünü sis duman basır, kimse yarasının qaysağıni qoparır. Nə çəkdiyi yalnız özü bilir. Bir udum Vətən havasını isə məlhəm sayır, dərindən nəfəsalır.

**Müqəddəs ruhların ocaq yeridir,
Ocaq Azərbaycan, pir Azərbaycan.
Harda baş ucaldan övladı varsa,
Orda bərqərardır bir Azərbaycan**

Ağacəfer Həsənli